

Bu bir xalq qəzeti
MDB PA-nın iclasında
Azərbaycanın qələbəsindən
danışılıb

Ermenistanda 44 günlük müharibədə Qəlebə edərək
biz azad olunan ərazilərimizde genişmişqası yenidənqurma
ve berpa işlərinə başlamışdır.

Adəlet.az-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahib Qafarova noyabrın 26-də MDB Parlamentörəsi Assambleyanın 53-cü plenarında deyib. S.Qafarova mecburi köçkünlərin, erməni işğalından eziyyət çəkən bir milyondan çox insanın təzliklə öz yurtdışına qaytarılacağına söyləyir. Spiker bildirir ki, Azərbaycan, Ermenistan ve Rusiya liderləri tərəfindən ötər il noyabrın 10-da imzalanmış üçtərəfi bəyanatı esasında münacişəyə son qoyulub.

Parlamentin sədri qeyd edib ki, Azərbaycan hər iki ölkənin ərazi bütövünlük qarsılıqlı şəkildə tanınması prinsipi esasında sülh sazişinin imzalanması, səhədərin delimitasiyası ve demarkasiyasına dair Ermenistana bərpa təkəfləri vermişdir. Bu, bəynəlxalq hüququn normalarına cavab verir. Spiker Sahibe Qafarova bildirib ki, bizi regionda sabitlik və fıravunluq isteyirik. Müharibə haqqında yox, sühl və geləcək bərpa danışmaq isteyirik. Azərbaycan parlamentinin sədri bildirib ki, bu gün geniş bəynəlxalq mütəqəssimlərdən öz quruculuq imkanlarını reallaşdırmaq qədər olan parlament diplomatiyasının ehəməyyəti artmaqdə davam edir. O qeyd edib ki, MDB PA-nın himayısti altında heyata keçirilən yeni ideyalar və layihələr, mühüm bəynəlxalq tədbirlər sayesində Assambleyaya maraq artır.

Bu bir xalq qəzeti



ADALET

Qurucusu:
Adil Mirbaşayev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

Nº 100 (5932) 27 noyabr 2021-ci il

Qiyməti 30 qəpik

"Ümid edirəm ki, biz bir neçə addım irəli gedəcəyik"



"Bilərim ki, yaxın vaxtlarda sizin Brüsselde de görüşünüz planlaşdırılır. Biz bunu da alışayırıq. Nə qədər çox birbaşa temaslar üçün imkanlar olsa, bərpa o qədər yaxşıdır".

Adəlet.az-xəber verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermanistannın Baş naziri Nikol Paşinyanla Soçi'də keçirilən üçtərəfi görüşdə bildirib.

"Mən Avropanın ittifaqı Şurasının sədri cənab Mişelə danışmışam. O, sizi gözləyir. Lakin ümidi edirəm ki, biz bir neçə addım irəli gedəcəyik. Bundan sonra isə başqa meydandarda digər addımları atmaq olar.

MƏN DEYƏNDƏ Kİ, DE BYAZİ GETMƏYƏCƏK, İNANMIRDİNİZ

Noyabrın 30-da De Byazının AFFA ilə müqaviləsinin vaxtı başa çatır. Amma De Byazının dəlbadal mövabəti verdiyi açıqlama ləhrəndən belə görünür ki, getmək fikri xoxdur və deyr bu məsləhəti İrcayıya Komitasında baxulacaq, əlavə iki il də vaxt istəyir ki, komandanı düzəldəcək.

İl ərəfəsi milli komandanın başına az qala corab hörüb, 34 futbolçunu ekspiriment kimi milli komandaya dovot edib. Eksperimənt apardı. Yeni il ərəfəsi və ya hərbi komanda formallaşdırıb.

Adamın üstü Allah var, usşalar qonşudan da borc alıb üstüno qoymayırlar, özlərini öltürürler. Amma məqsəqinə oyunu qura bilməsə hesabına udurular.

Və bir də De Byazi bir açıqlamasında bir neçə futbolçunun adını çəkir ki, özdə adları çəkilərləndən hamisimən sevdilik futbolçuları, onlar De Byazının getməsini istəmir.

Əvvələ, bu adalar çoxmək düz deyil. İkincisi də ki ola bilər 3-4 futbolçu sonin qalmagını istəyir, amma Azərbaycanın futbol cameoyi, yüz minlər, milyonlar çox istəyir ki, çıxıb gedəsan.

İndi özün bax!

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb



Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 893 vaksin vurulub.

Nazirliyin Kabinetin yanında Operativ Qorqadəhan Adəlet.az-a verilən məlumatda görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nöfördür. Ölkədə vurulan vaksinlerin ümumi sayı 10 426 930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 067 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 549 652, buster doza üzrə vaksinasiya olunanların sayı isə 809 845 təşkil edir.

Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulur



Azərbaycanda hərbi qulluqçuların fealiyyəti ilə bağlı qadağalar müəyyən edilir.

Adəlet.az-in məlumatına görə, bu, "Hərbi qulluqçuların statusu haqqında" yenidən qanun layihəsində eksini təpib.

Yeni qanun layihəsindən əsasən, hərbi qulluqçulara tətil etmek, seckili orqanlarında vezifə tutmaq, siyasi partiyalarla, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, kückə yürürləndərində və piketlərdə iştirak etmek, sahibkarlıq fealiyyəti ilə məşğul olmaq, muddəti haqqında hərbi qulluqçuların mülliət pəşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xarici getmek, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yarmaq, komandirlərin (reislərin) qanunla müsəyun edilmiş qaydada verilmis emrələri, serəncamlarını və göstərişlərini müzakirə etmek və ya təqnid etmek, hərbi xidmetə bağlı kütüvə informasiya vasitelerine və ya onların nümayəndələrinə komandirlərin (reislərin) icazəsi olmadan birbaşa müsahibə vermek, hərbi xidmet vezifələrinin icrasının dayandırılmasına yönəlmis hərəkət (hərəkətsizlik) etmek, qadağan olmuşun eşyə və ya texniki vasitələri (cihazları) hərbi hissənin erəzisindən istifadə etmek, sosial şəbəkələrdə, internet informasiya ehitiyyatlarında hərbi xidmetə bağlı məlumatları yarmaq, xidməti mənsubiyetini açıqlamaq qadağan edilir.

Cavid Qurbanov kəlbəcərililərə müraciət edib

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun kəlbəcərililərə müraciət edib.

Adəlet.az-in məlumatına görə, müraciətdə deyilir:

"Öziz kəlbəcərililər, bacılar, qardaşlarım. Bu gün xalqımız Zəfer gününü - Kəlbəcər rayonunun İşgaldən azad edilməsinin il-dönümünü qeyd edir. Bu şanlı qələbəmiz münasibətə her birinizi bağırma basıram. Bu qələbə sevincini bize yaşıdan möhtəşəmən canab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sənəd etdirəmiz və minnətdarılarımız bildirir. Bu qələbə Ulu Öndərimiz Heydər Əliyev'in siyasetinin, onun laiyqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin qələbəsidir!"

Bax: səh.3

Aqil Abbas

KOMANDA UDUZANDA ONA ARXA DURMAQ LAZIMDI

Bax: səh.3

www.adalat.az



Leyla Abdullayeva:
"Yaxın aylarda keçmiş məcburi
köçkünlər evlərinə qayıdacaq"

Azərbaycan hökuməti tərafından işğaldən azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görürlər.

Adəlet.az-xəber verir ki, bunu Azərbaycan Xərici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin roisi Leyla Abdullayeva "Karabakh Memorial" internet resursunun təqdimat morasimində deyib. O qeyd edib ki, keçmiş məcburi köçkünlərimizin on qisa zamanda öz evlərini, torpaqlarına qayıdışını tömən bütün böyük işlər görür. "Yaxın aylarda keçmiş məcburi köçkünlər arasında ilk ailələrin evlərindən qayıtmasının başlıca nümunəsi 2019-cu ilin dekabr ayında əsasən əsasən hərbi qulluqçuların qələbəmizdən sonra qayıdışının başlıca nümunəsi" deyib. Bundan sonra mətbuat xidməti idarəti tərəfindən tərodilərin hər bir cinayət sonəldərilsər və aidiyotu üzrə beynəlxalq təşkilatları diqqətliyən qarşıdır. Bu cinayətlərin beynəlxalq müstəvdiyə Ermenistana qarşı iddia olaraq qaldırılmış istiqamətində işlər gedir. Avropa İnsan Hüquqları Məhkəməsindən bu ilin yanvarında qaldırılmış işlərdən qarşı iddia işləri başlıca nümunəsi 2019-cu ilin dekabr ayında əsasən əsasən hərbi qulluqçuların qələbəmizdən sonra qayıdışının başlıca nümunəsi" deyib. Leyla Abdullayeva qeyd edib. (trend)



**ÜST tacili toplantı: Koronavirusun
yeni şəmmi tapıldı**



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrika
yeni COVID-19 şəmmi B.1.1.529 aşkar edilmiş ilə
bağlı cümlə günü xüsusi iclas keçirilib.

Bu barədə ÜST-ün Fövələda Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkvove onlayn sessiya zamanı bildirib. Qeyd edilib ki, sənblül züləməndə koronavirusun onurlarla mutasiyaya uğrayan yeni varianta işlər və onun mövcud vaksinlərin effektivitəlinə necə təsdiq etmək məzakirə olunacaq. "Bizim bu barədə hələ kifayət qədr möləkümlər yoxdur. Bu varianta 100-dən az tam genetik ardıcılılıq mövcuddur. Bununla belə, biliyir ki, bu şəmmi mutasiyaları var", - deyə Van Kerkvove izah edib.


Onun sözlərinə görə, virusun tekəmli ilə bağlı qrup koronavirusun bu varianta yaradıldığı təhlükəni müzakirə edəcək. Nəticələr narahatiq doğurسا, ona yunan əlifbası hərfini adı verilecek.

**Türkiyənin cənubunda PKK ilə
əlaqəli 17 nəfər saxlanılıb**

Türkiyənin Adana vilayətində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatı ilə əlaqəli olan 17 nəfər saxlanılıb.

Adəlet.az-in məlumatına görə, saxlanılan şəxslərin PKK adın fealiyyət göstərildikləri, təşkilatın sosial şəbəkələrə təbliğatını apardıqları məlum olub. Əməliyyatın eyni zamanda Adanada bir nəfər əvən üzrə keçirilib. Həmin şəxslər sorğu-sual olunması üçün polis bölmələrinə aparılıb.

**Türkiyədən çağırış: Ermənistən ona
uzadılan sühl əlini bir fürsət olaraq
dəyərləndirməlidir**



Qəsənlərimiz arasında mübahisələrin beynəlxalq hüquq və ölkələrin arası bütövünlüy hərəkətçiyəsində, sühl əlini ilə dorhal həll edilməsinə törfədarlıq. Ermenistannıza ona uzadılan sühl əlini bir fürsət olaraq doyورlāndırıbmış, atəşkəsən tam əmlətəməni və əməkdaşlığı qatılmamışlığını istayırlıq.

Adəlet.az-xəber verir ki, bu ifadələr Prezident Rəcəb Tayyip Erdoğanın sədrliyi ilə keçirilən Türkiye Tehlükəsilik Şurasının növbəti işləsi barədə rəsmi açılımında öksəni təpib.

Açıqlamada həmibəbat qonşulq və sommili dostluğun ohuymiyyət yüksək qiymətləndirilir və vurğulanır ki, Türkiye Cumhuriyyətinin qurulşunun üçüncü ilindən bərpa olunduğu kimi güclü iqtisadiyyatla qarşılıqlı qurulur.

Bildirilir ki, PKK/KCK/PYD/YPG, FETÖ və İŞİD terror təşkilatları başda olmaqla terrorist tərofları ilə bundan sonra da son məbarizə aparılacaq və Türkiye tohuluklara qarşı ölkə daxilindən və səhər hərəfi təhdidlərdən sonra təhdidlərdən konarda eləvə təhdiblər alacaqdır. Liviyyada davamlı sühl tərofları olan Türkiye Yunanıstanın gərginlik yaratmaq söyleyindən çəkinməyə dovot edib.

Elman Rüstəmov bu vazifəsini itirdi



Elman Rüstəmov Şahmat Federasiyasının prezidenti vəzifəsindən azad edilib.

Adəlet.az-in məlumatına görə, noyabrın 26-də Gəncər və idman Nazirliyində Azərbaycan Şahmat Federasiyasının (ASF) iclası keçirilib.

İcləsən Azərbaycan Şahmat Federasiyasının prezidenti vəzifəsine seçki keçirilib. Mahir Məmmədov federasiya prezidenti sevəzliyələr. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu

əvəzliyələr.

DE BYAZİ, ŞƏRLƏ...



Məşhur bir lətifiə var. Birini yəl polisi saxlayır, bu vaxt yanından keçirib bir dostu maşının şüşəsinə yendirib.

-Ə, şərlə!

Polsisin saxladığı adam da qayıdır:

-Nə şərleyim ey, əlli vermİŞ, yüz isteyir.

İndi baxıram ki, De Byazi hələ iki il de milli komandada baş məşqçilik etməyə hazır olduğu barede açıqlama verib.

Foqt yadınmadı, ele ki onu çıxmama səhəbəti olurdu, başlayırdı AFFA-nı şərəmətə. Və şərəyələrde beş il qaldı.

De Byazi, sen Foqtadan əskik oğlan deyilsən ha, sen de şərlə, denən əlli vermİŞəm, yüz istayırl

İlham Əliyev ilə Vladimir Putin arasında ikitərəfli görüş keçirilib



Noyabr 26-da Soçi'de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub.

Adalet.az xəber verir ki, Prezident İlham Əliyevi salamlayan Prezident Vladimir Putin dedi:

- Hər vaxtınız xeyir, hörmetli İlham Heydər oğlu. Sağ olun ki, gəlməye razlıq verdin. Coxlu suallar yığılbı qalıb. Əlbette, Dağılıq Qarabağ probleminin nizamlanması ilə elaqədar bizim üzülfəri görüşümüz diqqət mərkəzində olacaq. Men indice öz hemməkarımla - Sizin yaxşı tanidığınızın və iqtisadiyyat problemləri, neqliyyat dehizlərinin açılmış məsələləri ilə müşşəf olun. Rusiya hökumətinin Baş nazırının müvafisi, müdafiə naziri, məlum olduğu kimi nizamlanma işinə əhəmiyyəti töhfə veren Şəhər Xidmətinin təbə olduğu Federal Təhlükəsizlik Xidmətinin direktori ilə səhəbt edirdim.

Ümumiyyətə, orada suallar çıxdı, lakin hər halda bizim üzülfəri görüşümüzüñən ondan başlamış isirdim ki, gelen il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi tamam olur. Şübhəsiz, bu elə bir hadisədir ki, onu müvafic şəkildə qeyd etməli olacaq. Bununla elaqədar demek isirdim ki, bizim strateji tərəfdəşliğimiz çox uğurla inkişaf edir. Bunu demək yaxşıdır ki, pandemiya ilə bağlı bütün məsələlərə bu vənumla elaqədar iqtisadiyyatda mahdudiyyətlər baxmayaraq, hər halda bu ilin 9 ayındı bəzədə amətə dövriyyəsinin hecmi 11 fərtib. Bu, yaxşı göstəricidir. Rusiyadan 900 müessisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbəta investisiya qoyulub. Rusiya Azərbaycan aparıcı iqtisadi-ticari tərəfdənlərindən biridir. Əlbette, həmanlı elaqələr bu fonda davam edir. Men bizim görüslerimizdə həməşə ilk növbədə bəzədə danışırı. Rus dilinin inkişafına, destekləməsindən göstərdiyin diqqət gərəbiyyət. Sənət 304, hətta men bilər dənə çox - 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblərinin 34 fəizi bu və ya digər şəkilde rus dilində oxuyur və bu dili öyrənilir. Bu da yaxşı göstəricidir. Azərbaycanın xalqının yaxın və çoxərəfi elaqələr saxlamaq cəhdinə dəlalet edir. Bəzədə elaqələr həqiqətən çoxərəfi xarakter daşıyır. Həmanlı sahədə münasibətlər de, gələnlər elaqələri de inkişaf edir. Bizde bu cür ümumənşəti seviyyədə dəsteklənen tədbirlər çıxır. Bu, gelecekdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaratır.

Dağlıq Qarabağ məsələsinin nizamlanmasına gəldikdə isə, bu bərədə üzərində formata daşınırı. Bir azdan Ermenistanın baş nazırı bize qoşulacaq və biz bu diskusiyani davam etdirəcik. Lakin mene belə gelir ki, burada bizim sülhəmərəmlər da müsbət rol oynayırlar. Atəşəsə nezərət üzrə Rusiya-Türkəyə mərkezi fəaliyət arı. Təessüf ki, problemlər, incidentlər var. Təessüf ki, heçdən insan telefonatı. Buz da bundan ötrü toplamışdır. Sizə xəşən başsağlığı vermek istərdim. Təessüf ki, xeyli insan həlak olub. Dünən Sizə telegram göndərmişəm. Bu gün Azərbaycan xalqı adlından bir da Sizə, bütün Rusiya xalqına başsağlığı vermek istəyim.

Sizi görməyiməcəm. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev dedi:

- Çox sağ olun, hörmetli Vladimir Vladimiroviç. İlk növbədə dəvətə görə sağ olun. Yeniden görüşməyiməzəm. Bu il ərzində biziçox fəaliqət aparmış - həm görüşmüsük, həm de tez-tez telefonla danışmış, ikitərəfli münasibətlərimizin inkişaf dinamikası biziçox sevindir. Lakin men avvalca Kemerova vilayətindən Kömür şəhəsindən baş vermiş faciə ilə elaqədar. Sizə xəşən başsağlığı vermek istərdim. Təessüf ki, xeyli insan həlak olub. Dünən Sizə telegram göndərmişəm. Bu gün Azərbaycan xalqı adlından bir da Sizə, bütün Rusiya xalqına başsağlığı vermek istəyim.

Biz ikitərəfli formataçox məsələlər həll etmisi və bəzü münasibətlərimizi strateji tərəfdənlərin münasibətlər kimi seviyəyəndir. Bu, sadəcə söz birleşməsi deyil, həqiqətən belədir və bətün iqtisadiyyatın və qorunub saxlananın üzrə bizim fealiyyətimi qeymləndirdiyinə görə sağ olun. Sizə həm de ona görə təşəkkür etməti istədim ki, Azərbaycan telebələrinin Rusiyada təhsil almaları üzünə gələn şəhərə yaradılıb. Bu sefərdən əvvəl son məlumatları gözden keçirdim, 15 minden çox azərbaycanlı, Azərbaycan vətəndaşları ilə məktəblərindən təhsil alır. Əslindən bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında köprü olur. Bizim münasibətlərimizin inkişafı İşləndən bir həftə çox əlamətdər olub. Men bəzədə Rusiya Federasiyası hökumətinin məmənini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlığı üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermenistanın intellektualları, mədəniyyət adamları arasında Rusiya tərəfin faal iştirak ilə elaqələrin nizamlanmasına kimi çox müümən bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bəzədə Rusiyin ixrac mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Əlbette, bəzədə təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qədər olmayırdı.

Bizədən təhsil mərkəzi və "Roseksimbank"ın böyük business konfransları keçirilib. Bu konfransda Rusiyadan 30-dan çox şirkəti iştirak edirdi. Yeni, bəzədə bizim qarşılıqlı fealiyyətimizin əməkdaşlığı yalnız bir hissəsinə seviyəyəndirmək üçün kifayət qəd



Nicat Novruzooglu

Kiçik məmərurun ikiminlik Gənəcə səbəti

Els bilməyin ki, gələn ilin istehlak səbətinin qiymətindən yazılmışam. Yox! Nəyimə lazımdır?! 205 manata görə ki mən olin klaviaturlara üzəndən?! Həm ki, pələng ilinin səbat qiyomu 2022-nin adına uyğun gəlmediyi üçün onu qələmən almışdım. Yoxsa səbat nərildəyər.

Bu səbat xalq arasında Gənəcə səbəti kimi tannan sabotdır. Onun haqqında cəxərlər: eştimi olarsın. Bölkə də kimisən qapsızdır və ya masının yüksək yündürməsi olarsın. Bəzək də kimisən yüksək yundur. Bəzək də kimisən qapsızdır. Həc mən də o xoşbax am yasamamışam. Səbəbi sadədir. Bu yazın yazan da, oxuyanlar da gəydən sabotla düşünlərdən deyil. Yalnız sabota göydən düşünlər bu Gənəcə səbəti ilə bağlı bütün incəliklərə bəndlərlər.

Deyirlik ki, bu sabot indi müxtəlif yerdərə doldururlar. Amma hər doldurulmasından asılı olmayaraq adı elənən Gənəcə səbəti adlandırırdı. Cənki neçə illər bu sabotla içi Gənəcə bazardan doldurulub.

Hayatım boyu bir deyə görmüsüm Gənəcə səbətini. O da babat bir məmərur dövlət masının yüksək yurdur. Sabot yaxın yerində demək olar ki, tamamilə tətəfli. Bir nəfərin işi deyildi deyə ikimiz kəməkləşib onu bir maşının yüksək yerdən digərinə daşıdıq. Məni kömək üçün çağrılmışdım.

O gün bədənəsi masının "baqaj"ıma paxıllı etdim. Bu "baqaj"ıñ gəldiklərinə heç təsvirvürüm göstər bilmədiyim üçün. Bu "baqaj"ıñ nələr yaşayış, nələr dəyişib. "Baqaj"ı axanda adam özündən utanır. Bizi də yaxınımızın sabotla qışkırmışdır. Nəcə deyirələr, quş iləyi, can dərmanı.

Gənəcə səbəti inşa etdi. Tələslik sorusundan ki, neçərən başa gələr o sabot? Guya ki, mən də kimisən yollamaq fikrindəyim. Nəyim? Adam sıxlıdır. Gərək yaşamasan da guruldayasın. Dedi ki, 2 min manata. Böyük nəcər qurudusa heç udqan da bilmədim. Nəcə udqan bilərdim ki, manım hesabımın yeməyi, içməyi 4 ayın pulunu yığmamışsan ki, bir sabot elsin. Bir bər yaxın heç gondarısları vəzifələrə dəyid. Hər kündən də bədənəsi masının "baqaj"ıñ bir ağız: doluslu "baqaj"ıñ deyir ey... Həzərən soğan iyi verir.

Har nə isə. Sürűcüdən sabotin ağırlığının sabobını sorusundum. O da başlıca sabotin içindəkildər barədə danışmağa. Dolların 78 olan vaxtlarında rəqəm 5000-10000 manata. Gənəcə sabotinla doldurulub.

Sonra sabotinən həmsəbətinə dərbdər-dərbdər səhəbi saldım sabotin içində. Dirdən ki, iki min manata burax uqurlar ki? Malum odu ki, minim 2 min manat yerlərdə bilmədiyim sabotin içindəkildər elə həqiqitlər iki məntik imlis. Sadəcə, man onlardan nə vaxtında yemirsem deyə yaddasından silinlər. Məsalən, balıq kürüsü. Yeni ikra. Bu sabot inki cür kürük qayutur. Mələməmisi qızı qayutur. Palu qızıl olan balıq qayutur. Təzəcərər qurdimikləm hündüksü, yanında ki kond colpəst, qurşaq ləpələr, qaynqam, camış qatığı, mont pendiri, nelər yığın. Gəncə gorası, mürəbbə, bal, meyvələr cürbəcür, dağ çiçəkləri, meyva quruları və s. (Bu "vo" və "vo" üçün Sizdən üzərəm. Sadəcə sayadıqların beynimən də tam saxlama bilmədim.) Göy kəsəsət də öz, yerində. Bir kündən də bədənəsi masının "baqaj"ıñ bir ağız: doluslu "baqaj"ıñ deyir.

Uzun süzən qusat sabot içində bir bazar. Sabot özəy boyda bir dənəyini. Həsablamadan beynim siyib oldu sabot boyda...

İsəd. Muşluq vəzifə sabobının masının sorusundan, gördüm ki, bu artıq süad. Muşluq Gənəcə sabot olar?! Taxmin etdim ki, bunun işi qazurub qazan doldurulmaq deyil ey, bu nadirəsə sabot doldurulmaqə həsablanan işdi.

Duy nə yaxın ey? Oznəməz hesabınızı götürün da. Hesablaya bilsən...

Əgər yazın mədəniyi quruldatdissa oxuduğunuz; üçün üzərə istəyirəm. Üzürlə sabota əzəzələmək işə məntik deyil.

Könül Nurullayeva: "Sabir küçəsinin yenidən qurularaq genişləndirilməsi üçün müvafiq maliyyə vəsaitinin ayrılmamasına ehtiyac var"

Nizami rayonu, Keşə qəsəbəsinin içərisindən keçən Babək prospekti ilə H.Əliyev prospektini birləşdirən M.Ə.Sabir küçəsinin yenidən qurularaq genişləndirilməsi üçün müvafiq maliyyə vəsaitinin ayrılmamasına ehtiyac var. Bu bərabər Milli Məclisin deputatı Könül Nurullayeva məlumat verib. Bildirilir ki, Keşə qəsəbəsinin içərisindən H.Əliyev prospekti ilə Babək prospektini əlaqələndirir, M.Ə.Sabir küçəsinin 1-ci Uzununa küçəsi ilə kəsişməsindən yerafta tunel tikilərək istifadəyə verilib. Tunel xətti istifadəyə verildikdən sonra H.Əliyev prospekti ilə Babək prospektini birləşdirən, Keşə qəsəbəsinin içərisindən keçən faktik bərə avtomobil yolu olan M.Ə.Sabir küçəsi mövcud nəqliyyat axınının qarşısında tab getirməyərək daima taxac yaranmasına sebəb olub:

"Məlum olduğunu kimi, Keşə qəsəbəsində yerləşən in müssəsələrdən Babək prospektinə çıxan yeganə yol M.Ə.Sabir küçəsindən keçir." Nazərəalsa ki, Keşə qəsəbəsi çox qədim tarixə malikdir ve M.Ə.Sabir küçəsindən tikişlər evlərin çox hissəsi 18-20-ci əsrlərdə inşə olunub, o tikişlərin arasında olan avtomobil yoluğun geniş, mənasır standartları cavab vermesi da məmənən deyil. Həmçinin Keşə qəsəbəsi senaye zonesində yerləşmək, in tonnajlı avtomobilərənən keçən yənə olunan küçədən keçməsi qələmənzdir".

Deputat qeyd eddi ki, qəsəbənin 1941-1945" parkının etrafından alternativ yolların keçmək məcburiyyətinə nailidir. Bu iş öz növbəsinde yolların keçən yənə olunan küçədən keçməsi qələmənzdir". Deputat qeyd eddi ki, qəsəbənin 1941-1945" parkının etrafından alternativ yolların keçən yənə olunan küçədən keçməsi qələmənzdir".

"Qeyd edək ki, qəsəbənin 1941-1945" parkının etrafından alternativ yolların keçən yənə olunan küçədən keçməsi qələmənzdir". Deputat qeyd eddi ki, qəsəbənin 1941-1945" parkının etrafından alternativ yolların keçən yənə olunan küçədən keçməsi qələmənzdir".

"Qeyd edək ki, Nizami rayonu, Keşə qəsəbəsi Bakı şəhərinin en böyük qəsəbələrindən biri olmaqla rəsmi qeydiyyatda 26 min, qeydiyyatçı isə 50 min sakının yaşadığı qəsəbədir. "Bu problemin uzun illər ərzində məvcud olması və bu gündək hələ edilmişmiş qalması, nəticə etibarı ilə M.Ə.Sabir küçəsinin sahələrinə təxacların davam etməsi, ora yaşıyan ve həmin yoldan istifadə eden sakınların ciddi narahatlığına sebəb olur" deyən K.Nurullayeva növbəti ilin dövlət büdcəsi layihəsində Nizami rayonu, Keşə qəsəbəsi, M.Ə.Sabir küçəsinin genişləndirilməsi üçün müvafiq maliyyə vəsaitinə ayrılaçına ümidi var olduğunu bildirib.

Qeyd edək ki, Nizami rayonu, Keşə qəsəbəsi Bakı şəhərinin en böyük qəsəbələrindən biri olmaqla rəsmi qeydiyyatda 26 min, qeydiyyatçı isə 50 min sakının yaşadığı qəsəbədir. "Bu problemin uzun illər ərzində məvcud olması və bu gündək hələ edilmişmiş qalması, nəticə etibarı ilə M.Ə.Sabir küçəsinin sahələrinə təxacların davam etməsi, ora yaşıyan ve həmin yoldan istifadə eden sakınların ciddi narahatlığına sebəb olur" deyən K.Nurullayeva növbəti ilin dövlət büdcəsi layihəsində Nizami rayonu, Keşə qəsəbəsi, M.Ə.Sabir küçəsinin genişləndirilməsi üçün müvafiq maliyyə vəsaitinə ayrılaçına ümidi var olduğunu bildirib.

...Həyət çox qəribədir. Ve bu qəribə hayət bizi hemişa sınaga, imtanınlara çekir. Kim dözmüldürsə, gülçüldürsə və çətinliklərə tab getirirsə, o, bə sinədən və imtahanlardan üzəyə çıxır. Əlbəttə, həyətin enişli-yoxusu və çətin yolları var. Ve bə çətin yolları hər bir insan, hər bir adam bilir. Amma heç də hər bir adam, hər bir insan bu enişli-yoxusu yolları və sərt döngəli yolları asanlıqla arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Düzdür, hər seyi öncən Allah-teala müyyənələşdirir. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmədəli müslümlər Fəxralıdan Fəxralıdan ola bilər. Başqa sözələr demis olsaq, bir alın yaxşı vər o olin yaxşı dünəyimdir. Sevgi ilə yanşas. Çünkü o, oşşadıq nöqtəsində qəder bizi idarə edir. Yaxşı, emalı-saleh adamlar ise Allahın yaxın olduqları kimi insanları arxada qoya bilir. Bayaq dəyidişim kimi o məhmək, iradəli və casarlı insanlar bütün çətinliklərə qalib gelir və bu heyətə öz ömrə yoluñ yazar...

Başqa dedik axı, Məmmə

Həmsəhətimiz şairə Sara Selcandır.

-Bir ara ədəb mühitdə çox aktiv idiniz. Son illərə bələ deyil.

-Dəməzdim ki, edəbiyyatdan uzağam. Əslində olduğum her yerde gözəlim edəbiyyatı. Düzdür, son vaxtlar az yazıram, az dərc olunuram. Bunun əsas səbəbi isə analıq missiyam və müəllimlik fealiyyətim ilə bağlıdır. Çalışıram ki yetişdiriyim övladlarım-sağrıdları layiqli vətəndaş kimi, hərətəfli şəxsiyyət kimi yetişsinler.

-Bizim mühitdə adətən xanım yazarlar ilk mərhələdə çox aktiv görür. Sonrasa qeybədir.

-Allahdan sonra ikinci yaradıcı Qadındır. Qeyb olmanın sebəblərindən biri de istedadın təkənməsi deyil, özünü aileyə, işə həss etmekdir. Yəni qadın tək özü üçün yaşaması, qayğıları çıxdır, bir sözlə qadının yüksək aqrıdır. Elə bu sebəbdən de kişiyət.

"Allahdan sonra

ikinci yaradıcı Qadındır"



zarlar özünü daha uğurlu təsdiq edir. Bu cür deməyime baxmayı, men feminist deyilmə. Reallıqdan danışırıam.

-Siz de hiss etmisinizsə, tək xanımlar arasında deyil, cəmiyyətdə şeirə onun həves, maraq azıbil. Sanki bir mərhələ idi, odu keçdi.

-Ədəbi mühitdə izleyirəm. Düzdür, bir neçə il öncəyə baxanda azalıb, amma yene də uğurlu imzalar var, yaxşı şeriflər yazılırlar. Lakin əvvəlki kimi axın yoxdur. Bəlkə de bəle yaxşıdır.

Az yazmaq ve az dərc olunmağımın səbəbi analıq missiyamdır

-Hacıqabulda müəllimlik edirsiniz. Bakıdan uzaqda bir kənddə təhsil hayatı necə gedir?

-Çox maraqlıdır. Kənd heyatına, kənd uşaqlarına siz de bələdsiniz. Bu uşaqlar çox saf olun, onların arzuları özlərindən böyük olur. Bu balacaclar arasında özümü xoşbəci hiss edirəm. Çünkü müəllimlik de bər növ yaradıcıdır. Burda həzər resepti işləmək olmur. Uşaqlarla işləmək insanı saflaşdırır. Şagirdləri elmə hevəsliyində, onlarla işlədikcə, onlarla işlədikcə nikənliliklə artrır, zövük allar.

-Ədəbi mühitin bir sira imzaları ile onlayn görüşlər keçirsiniz. Bir növ canlı çətin görünüşləri onlayn təşkil etmək məktəblilərə, region şagirdlərinə nələr qazandırırr.

-Pandemiya dövründə bir çox tanınmış imzaların görülmüşü oldu. Rəşad Məcid, Qəsem Nəcəfzadə, Əzədər Ol. Kimi edəbiyyat adamları ile görüşüñzə oldu. Virtual dünyadan imkanlarından istifadə edərək şagirdlərimiz kimi görüşməsi həqiqətən, bizim uşaqların kimiñə hədisedir. Bir şəhərisiz ki onlara buraya necə hevəsət hazırlasalar. Bu, onların edəbiyyatı maraşını artırır, mütləkə hevəsliyindən, dəha da yaxşı oxumağı, sıradan biri olmamäge ruhlanırdı. Mən hem də öz rayonumuzun şagirdlərini dünənə azərbaycanlıları ilə, Kanadadakı Qarabağ məktəbi ilə, Türküyekdi M.İbrahimov adına məktəbə, onların müəllim və şagirdləri ilə siz eləqəsində çalışıram. Şagirdlərimin azərbaycanlıq məfkurusu ilə yetişməcən bur. Amal uğrunda bər çox keçirmələri asan etməyə çalışıram.

-Ləqəbinən Selcandır. Adətən ləqə kimi atə adını, soyadını götürürər. Sizdəsə bir xanım adıdır. Hənsiça özəl səbəbi var?

-Özüm dərk edəndən içimde su kövrəkliyə hiss etmisi. Xalq musiqimiz var. Seller aparsın Saranı. Yəni Sarə sellemdir. Dərdən Qorquq dəstəsi dənəndən Selcan çox sevirdim. Bu üç səbəb - içimde su bayazılı, seller aparsın Sarə və Selcan xatun doğmalığına görə Selcan imzasını secdim. İlk şeriflərimden biri de budur Sarə Selcanın gəliniñi deyən

**Bu Saranı daş el aparır,
Axan Arpaçayı deyil,
Fələyin verdii ajar,
Hayfi,bəxt aqarı deyil.**

**Bu Saranı daş el aparır,
Köməyə xan Çoban gelir,
Aparır seller Saranı,
Ağ sularda Selcan gelir.**

-Adətən varlığımızı qorumaqdən danışırıq. Bəs, yoxluğunu qorumaq necə olur?

-Yoxluğunu qorumaq özümüzdən sonra qoydugumuz izle, qalan emmələrimizlə ola bilər. Həmisiyi yerin görürən, xatırlanırsan, deməli yoxluğunu qrupa bilirsin.

-Siz daxili olmaqla dərdi şerilərde doğmalaşdırırıq. Bəzənə o dərdi başşərələrə bəli qışqırıq, nədri şerilərde bəli mazoxuz?

-Şair özü-özüne azab verəndir. O, dərdindən hezz alır. Onu ezişləyə-ezişləyə sözə qanadlandırır. Şəxsən mənde belədir. Yادma gelir, ilk dəfə 1999-cu ilde Azərbaycan jurnalında dərc olundur.

İlk dəfə şeirimin qonorunu alanda düşündüm ki bu, dərdimin puludur, alırmış.

Mən o dərdindən danışırıq ki, şeiri işləşləndirir, ona ilahilik qatır. Şair deyindən elə ağıla galən dərd olur. İçində dünyənin, insanların dərdini çəken dərvishindən şair. Dərd şeiri fəlsəfi yüksüdü, Şairinə qol-boyun olduğu dərd adı dərd deyil. Füziyile baxaş-Deyil bəhədər ger yaşısa felekdən başıma daşlar, Binasın tişəyi-ahmiliye viran etdiğimdir".

Yaxud Seyid Əzim necə deyirdi,

**Olmasayı qəmi- eşqin dili -viranında,
Saxlamazdım onu bu izzət ilə yanımda.**

Söhbətləşdi:
Emin Piri

**Azərbaycanlı
şerilər özək
mətbuatında
dərə olunub.**

Emin Piri, Aqşin Evrən, İntiqam Yaşar, Tural Turan və dərələrinin şeriləri "Mənəviyyat sor-cəməs" qəzətində çap olub. Şerilər özəkçəcəye çəviren özək şairi Rehmet Babacandır.

Emin

Xalq üçün, Vətən üçün yaşanan ömür

Abduləli Mehman oğlu Abdullayev

Səksən üç yaz, səksən üç yav, səksən üç payız, səksən üç qış, golib keçdi ömirdən. Bu illər köçəri quşlar kimi qayratlaşır, ümətən qayratlaşır. Bəlo maqamlarda insan istor-istəməz düşürən. Mənəli ömrün, duyb-üstünən hor kasın zamanı və makən etibar ilə zirvə yolu da, eni si, do, sakit hayət axarı da zöngin və dağlıq olur. Səksən üç yaşın tamam olması insan ömrünün on xəbəxtən qaymamırdı. Kamillik dövrür-dürdür.

Daxili İşlər Nazirliyinin veteranlarından olan, hüquq üzrə filosof doktor, Azərbaycan Respublikasının Prezidenti yənində Dövlət İdarəciliyi Akademiyasının dosent Abdullayev Mehman oğlu Abdullayev ömrünün 83-ci bəhəndə qadom qoyur.

İnsanın keşib goldüyü ömrü yolu onun tale güzgüsidür. Bu ləvhdə hor kasın arzu-isteklərindən qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmuşdır. Elə yəni mövqeyi ilə dosentliyən 80 illik yubileyini qeyd edən Azərbaycan Respublikasının Prezidenti yənində Dövlət İdarəciliyi Akademiyasının dosent Abdullayev Mehman oğlu Abdullayev ömrünün 83-ci bəhəndə qadom qoyur.

İnsanın keşib goldüyü ömrü yolu onun tale güzgüsidür. Bu ləvhdə hor kasın arzu-isteklərindən qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən işləmişdir. 1974-1978-ci illərdə Kürdəmir, 1978-1980-ci illərdə indiki Oğuz rayonunda, 1978-1980-ci illərdə Xaçmaz, 1980-1981-ci illərdə Xaçmaz rayonlarında dəvətli şəhərənək rəis olmışdır. Elə yəni qaynaqlanmış emməl, özünən və bacalarının heyatında qoyduğu izlər aydın görür, sənsən insandır. 1965-1969-cu illərdə Salyan RDIŞ-nin rəis müavini, daha sonra rəis vəzifəsilərindən

Könül rahatlığının ünvanları - 4

Səfər təəssüratımdan notlar

Ərzurumdan yola düşəndə artıq hava qaralğılarından sərfi bir qədər yaxşıdır. Göz yaddasına köçürmək çatinlardır. Ona görə də dərəcədən qeyd etdiyimiz magistralların diqqətini yörənləşmişdir. Əvvəlki məqamlarda qeyd etdiyim kimi yol haqqında çox rahat idi. Yalnız sərt döngələri və dolamaları çıxmış şərtlə. Hiss olunurdu ki, sürçümüz yola yaxşı bələddir. Cünkü o, səratı elə nizamlayır ki, hemin sərt döngə və dolamaları sərininər cəx dənara hat olsundurlar. Adətan adım ilə defə getdiyi bələ yoldaş müyyən bir narahatlıqlı yaşayır. Xüsusi hava qaranlıq və dumani olanda bənarahatlıq bir az da artır. Burada xüsusi qeyd etməliyim ki, yəlin böyük hissisi qoşa, yəni iki tərəfi olduğunu qarşidan gələn avtomobilərin işığı problemi yaratır.

Bax, bələ bir menzərənin içində yol getmek təbii ki, mən müeyyen qayıyı yaşırdı. Yəni hər şeyi görmək, hər tərəfi seyr etmək istəyən bir adam bu meqəm heç də sərf etmir. Amma neyəmək olar, bəs səfərdə olanlarla, yaşıdlarımla başnashı və razılışmaya. Burada bər meqəmi də yada salmağı özüme borc bilərim. Naxçıvanda dövlət sərhədində keçəndən turistlərin mövcudluğunu yadırmışdım. Ona görə heç kimlə əlaqə saxlaması, harada olduğunu demek müyyən cətinlik yaratmışdı. Xüsusi hava, ağlıma gəlməyən, əslindən naşı adamlar üçün təbii sayılan bir nüansı təsdiq etməyim, eks halda deyərli oxucuların məni qinayarlar. Axi normal, yəni məntiqədən düşüb addım atmaq istəyən hər keçin azızdın yol yoldaşlarının, laplər sərçinçin mobil telefonundan bir çağrı üçün istifadə edə biler. Bu fürsət, düzüñ deymək ki, once ağılmış gəldim, sonra isə müyyənen nədənə özüməsi sıxışdırmadım. Kiminse telefonundan istifadə edib yararlanmaq isteyim özüñ bir utanc kimi ağılmışdır...

Həşiyə: Trabzonda olanda öyrəndim ki, telefonumun susması bütün doğma-

ları eməlli-başlı ayaqa qaldırın. Hər keçin bənarlıq yaşayır. Hətta mənim üçün Yer Üzün Məlek İnsanı olan Əhməd gərdəsim (Əhməd Varol - Ə.M.) bütün əlaqələrindən istifadə edərək Naxçıvandıñ gələn avtobusun sürücüsü ilə de əlaqə yaradıb. Təsəssüf ki, sərçəsi məni bir sərinin kimi avtobusda



oldumuñ bilmediyimden dostuma daqiq məlumat vere bilməyib. Bu da təlaş-şir tora artrıb. Ele ki, Trabzonda biz görüşdük, onu da, digər doğmalarının da baxışlarını nələr yaşadıqlarını aydına oxudum.

Üstəlik, onu da öyrəndim ki, Bakı-dan da onları övladlarını arayıb və hər iki tərəfin nigarənciliyi bir-birine qarışır.

Artıq saat 22:00-i keçib. Trabzonun, nece deyərlər girişindəyik. Bu çevrə mənə yaxşı tanış olduğundan, üstəlik də hər tərəfin işığa qərəfəməsi imkəndən istifadə edib qırıbdıyım bu məkanı gözlərime opərəm. İki ildən artıqdır ki, bu yerlərin mənənə başlığındıq. Sökülen dan, gülümşəyən göy, səma, Sixidiqə az qalır ki, gəy dama.. O güldükən manım böyük sevdəmə Gər neca sıralanın bugumu - Həsətmin...

Yozumunu ləpelərdən umaraq, Mən dənizə piçildən yuxrum... Kiripiyim bir-birinə sıxaraq Oymadım ki, suya düşsün toxumu - Həsətmin...

Yumruqlayıb sinəmdəki ağrını, Qançır etdim kədərimin bağrını...

bildiyim, birmənəli şəkildə bütün sirlərimi böülüsdürün bir ünvan var. O da Qara dəniz, təbii ki, bir de Sən və Allah. Biz dördükde bu dünyadan bütün yüksən dəşmişə, bütün acısını çekməyə, bütün sevincini bölməyə qərar olur. Ona görə ki, Qara dəniz, San və Allah məni istediyimden da artıq, arzuladığımdan da yüksək seviyədə dinləyirsiniz. İnsən o da vaxtı rahat olur, onun tekə sesini, sözünü yox, hamə ürəyini dinleyir. Bax, mən de hemin o yaşantınnı necə şeire sevirliyini Trabzonda, avtovążaldıza ayağın torpağı dayandıra hiss etdim. Bir də gördüm ki, bəle bir şeir doğulub.

Ömür bir an, göz qırımı - Eh... na gedə, na getirə... Yandıracam öz qırımı - İçimdeki bir xətiyre...

Na gecənən dərəcək, Nə gündüzən tor hörəcmə... Gündəhim yera əkib - Üstündə də gor hörəcmə...

Hər nə qopsa kirpiyindən, Yuyunacaq onla adın... Cox əclar cəkdin məndən - Talehimə həkim qadın!

Trabzon avtovążalında dayanıb gələn bütün avtobuslara diqqət yetirən dostum Əhməd Varol Naxçıvandıñ gələn avtobusun dayanmasının gözleməndən özünü ona terəf atdı. Az qala özü salona qırıb məni quçağına alb düşürəcəkdi. Biz elə salonda bir-birimə sarıldık:

- Qardaş, sən hardasan? Biz lap cildirdin, dali etdin. Aramaqdan, axtarmadan yorulub eve getdim. Orada otura bilmedim. Bir da qayıtdım buraya. Axi sen sabah-sabah Naxçıvandıñ arayın dedim ki, artıq yola düşüdmüşüm. Ondan sonra heç bir xəber tutu bilmedim. Bəkədiklər də, burada Zeynab və Fəridənən telefonundan asıl qalıb. Seni mütləq təbəhə edəcəklər. Bir de belə iş görəmə. Təbii ki, bu bir dost erki, qardaş istə-

yi id. Mən təkrar-təkrar üzrxahlıq etdim. Hərəkəti bağlı olañ ona bildirdim. Aixi ki, mənimlə qışmen de ola razılaşdırı. Ancaq qışmen...

- İndi həra gedirik, - deye sorusundum.

Əhməd el çətəni tökürdür, otelə yerin hazırlır. Saat da 24:00-ı çoxdan keçib. İndi gedib kimənən rahatsız etməyek. Sen de yol gelmisen. Bir ehtiyacın, acliçin varsa, öncə restoranə baş çəkək. Sonra otela gedek, - dedi. Mən hər şeyin qaydasında olduğunu söyleyib, dincəlmək istəydim. Bəzən "Səhih testləri" otelinə geldik. Sabah görüşmək və her kəsle həmsəhəb olmaq istəyi ilə dostuma töşəkkür edib gecən keyrə qalsın dedim...

...Sabah məni böyükən sahərin məhrəbini adımlı, döşlər, tanışlar, təbii ki, bir de Fəridə və Zeynəbən görüşəzlər. Mən sahərin açılmışını sebirsizlikle gözləyə-gözləyə dərinin beş addımlından olañ oldən cıxbı sahile getdim. Önce Qara dənizlə görüşməli idim. Axi, o mənim sərr yerimdi, sirdəsimdi.

Danışdırır ruhumu, Üzüme gülən deniz... Əhvalimə fəhm ilə - Anlayib, bilən dəniz...

Bir həsət var icimde, Catırın ona gücüm de! Mənim dünya biçimde - Ağrımı bölen, dəniz...

Durdum üzü sahile, İçim dulu "ah" ilə. "Eşq" adlı gūnah ilə - Bu mənəm, gelən, dəniz!

Artıq dan yeri ağar... Trabzon yuxudan oynamaq üzüdi. Bır azdan Əhməd galəcək məni dostlularla, doğmalarımla görüşə aparmaq üçün. Deməli, otela qayıdbı hazırlaşmaq lazmıd...

Əbülfət MƏDƏTOĞLU

Gənc həkimin uğurları

İnsanı ucaldan nadir görəsən? İnsanı hayata bağlayan arzu, ümidi, istək tellərimi?

İnsanı ucaldan nadir görəsən?

Vətənə, doğulub boy-a-baş çatdı torpağı seyməyidir? Bu vətən torpağı aki-becərmək, onu qorumaş şərəfdirmi görəsən? İnsanı ucaldan onun şərefli, ləyəqətlə adamları və Vətənənə sevgisi, inamı, etibarıdır.

Öz halal əməyi, ülvə arzuları ilə ucalan, el-obasına layiq böyüyən, işləyen, zəhməti ilə ad-san qazanan ləyəqətlə ana-bacılıclarımızdan birañ Mirzadə xanım Hüseyinovadır.

Mirzadə Cəbrayı qızı Hüseyinova 18 fevral 1990-ci ilde Azərbaycanın eñ qədim, on gözlə, təbii ki, könlü oxşayan, adamları ürkü, duz-cörək, aqıç alını, geniş süfrəli, torpağı berəketli, bulaqları sarın Lənkəran rayonun Boladı kəndində anadan olmuş. Onun üçün atalı-analı, məktəblil-müslümli, dostlı-yoldaşlı, nəqli-nəğməli usaqlıq dünəsindən on dağında, en doğma, an, eziq, en işləyən qeyrə qalsın dedim.

Ata-anaşının, aqsaqqallarının, ağıbərcəklerinin xeyr-duası ilə məktəb üz tutdu. Kitablarla döldü. Mən seyin qaydasında olduğunu söyləyib, dincəlmək istəydim. Bəzən "Səhih testləri" otelinə geldik. Sabah görüşmək və her kəsle həmsəhəb olmaq istəyi ilə dostuma töşəkkür edib gecən keyrə qalsın dedim!

Ata-anaşının, aqsaqqallarının, ağıbərcəklerinin xeyr-duası ilə məktəb üz tutdu. Kitablarla döldü. Mən seyin qaydasında olduğunu söyləyib, dincəlmək istəydim. Bəzən "Səhih testləri" otelinə geldik. Sabah görüşmək və her kəsle həmsəhəb olmaq istəyi ilə dostuma töşəkkür edib gecən keyrə qalsın dedim!

Mirzadə Cəbrayı qızı Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2014-ci illərdə universitetin müvəffeqiyətli bitiren M. Hüseyinova həkim kimi emək fəaliyyətini başlıyır. Mezəb ilə hər kəs qızıl xidmətə başlıyır. M. Hüseyinova 1990-ci ilə 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. Elə 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2014-ci illərdə universitetin müvəffeqiyətli bitiren M. Hüseyinova həkim kimi həyat yolumun başlangıcı oldu. Cünkü o, öz xalqına xidmətə başlıyır. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktəbi bitirib arzularının qanadından sənədliyini Azərbaycan Dövlət Tibb Universitetinə mülaciə-profilaktika fakültəsinə daxil olur. 2013-2020-ci illərdə NAR-in Psixiologiya Mərkəzinin Uşaq Reabilitasiyası şəhəsində fealiyyətini başlıyır. M. Hüseyinova 2007-ci ilde orta məktə